

Onun imzasına tez-tez rast gelirəm. Şeirləri haqqında yazılın resenziyaları da oxuyuram. Bu resenziyalarda Əbülfət Mədətoğlunun özünəməxsus şair olduğundan, bir kimsəyə bənzəmədiyindən söz açılır. Mən də bu fikirlərə şərıkəm. Özünəməxsusluq şairin başlıca məziiyyətidir, onu tanınan da, sevdiren də məhz bu cəhətidir. Vaxtilə Xalq şairimiz Bəxtiyar Vahabzadə onun haqqında yazmışdı: “Əbülfət sözün əsl mənasında şairdi. Dərd yağır, Qarabağ fəryadı hıçqırır misralarından. Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Közköz olur ürəyim. Bax, budur sənətin qüdreti”.

Bu dünyada
Tuğ adlı bir dağ
kəndi var
şəlaləsi,
meşələri,
bulaqları
və bir də
Nilufər çiçəyilə
Kənd uşaqlarının
payına düş
hər nə varsa,
mənim də
canıma-qanıma
hopub orada.
Həmin o uşaq
ləpirlərimdə
düşmən
mina əkir indi.

kam sevgilər, uğursuz məhəbbət macəraları onları dilə getirir. Bu həsrət onları tərk etmir, ta əlli yaşına qədər, lap ömürlərinin sonuna can da ilk məhəbbətlə bağlı hissələr onların şeirlərindən əskik olmur. Amma sevgi ömrünün bir payız çağrı da gelir. Ve Əbülfət də bu sevginin payız çağlarını qələmə alıb. Bu “payız sevgisi” olsun ki, ilk gənclik illərindəki sevgidən daha şiddətlidir, amma bu sevgidə dö-züm, təmkin, ağıl daha irelidir. Elə Xalq şairi Zəlimxan Yaqub çox doğru deyirdi ki: “Uca tanrı sevgini insanlara dünyani dərk etmək üçün göndərib, göndərib ki, insan həmişə diri və duru, pak və təmiz, zərif və həssas olmayı, öz gəlişiy-

Əbülfət Mədətoğlunun sevgi şeirlərini tekçə bir insanın bir fərdin könül duyuları kimi şərh eləmək doğru deyil. Bu şeirlər həm də sevginin, bu ali hissin insan həyatında necə təmiz, saf duyular oyatdığı, qəlbini, ruhunu necə gözəlləşdirdiyi missiyasını da yerine yetirir. Məlumdur ki, müasir dövrümüzdə saf, təmiz sevgilər get-ge-de azalır, məcnunluq, leylik və bunların timsalında fədakarlıq qeybe çəkilmış olur. Əvəzində yalancı, saxta, beşgənlük “sevgilər” do-luşur üreklerə.

gəlirəm sənə doğru,
səbrin çatınca gözlə.
ruhum könlündə gəmi -
gəmim batınca gözlə.

hər çinqı ümid şəmi
göy üzü ruhun damı
unuda bilər hamı-
gələn yardımşa, gözlə!

Bir sözlə, Ə.Mədətoğlunun sevgi şeirləri yaşanan, duyulan hissələrin, duyuların ifadəsidir. Bu şeirlərin qəhrəmanı sevgini həyatının mənası, mahiyyəti hesab edir. Hicran əzabları onu necə sarıldırısa, vüsala ümid qəlbində yaşıamaq eşqini alovlandırır. Deyərdik ki, bu sevgidə bir az məcnunluq havası var. Məcnun kimi o da fədakarlığı, eşqdə təmənnasızlığı sevir. Ancaq Məcnundan fərqi orasıdır ki, onun kədərinin içində bir işq var.

Mən od geydim, alov içdim,
Canımdan can çıxanadək.
Dərdi saydım, qəmi biçdim,
Ağzımdan qan çıxanadək.

Əbülfətin bir çox şeiri onun özü-özüyle dialoqunu və bəzən monoloqunu ifadə edir. Bu şeirlərdə bir insan taleyinin yaşıntıları var. Bu yaşıntılar oxucuya da sirayet edir. Dərddirsə, dərdinə qoşulsan, sevincdirse, sevincinə şərək olursan. Şairə oxucu arasında məsafə saxlamayan şairdir Əbülfət.

Qəfəsdə yaşıyan quşlar
Halınıza mən yanırdım.
Sizin azadlıqda olmaq
Haqqınıza inanırdım.

Amma...əksinə oldu hər şey
Özüm də qəfəsə düşdüm.
Sizlər tora dimdiyindən
Mən ürəyimdən ilişdim.

Bu şeirdən necə təsirlənməyə-sən?

Əbülfət Mədətoğlu haqqında bu qeydlərimi başa çatdırarkən Ramiz Rövşənin “Sadə həqiqət” məqaləsi gözümə dəydi. Və sözü-mü elə Ramizin Əbülfət Mədətoğlu haqqında dedikləri ilə bitirmək istəyirəm: “Əbülfətin şeirlərində ümumiləşdirmə gücү olan, oxucu ürəyində əks-seda doğura bilən misralar az deyil. Amma o misralar sözə soxulmur. Onları oxucu özü görməlidir. Çünkü Əbülfətin şeirləri də özü kimi iddiyasızdır”.



■ Vaqif YUSİFLİ

İDDİASIZ ŞAIR

(Əbülfət Mədətoğlunun şeirləri haqqında)

Bəxtiyar müəllim doğru deyirdi. Əbülfətin Qarabağ həsrətiyle qələmə aldığı şeirlər doğrudan da, təsirlidir, şəxsən mən bu şeirləri oxuyandan sonra içimdə havalanın Qarabağ həsrətinə bir qığılçım da səpələndi. Gizlətməyək ki, bu gün həmin mövzuda çoxlu şeirlər yazılır, amma bu şeirlərin eksəriyyəti sadəcə dərdin adı izharından başqa bir şey deyil. Əbülfətin şeirlərində isə həmin həsrət, həmin dərd poeziya səviyyəsindədir:

çoxmu boynu büük duraq,
baxaq ağlayan dağlara?
əlimizlə siğal vuraq
sine dağlayan dağlara.

udaq dəli hönkürtünü
çixaq yağı söndürdüyü-
ocaqdakı son kötüyü
girov saxlayan dağlara

gəzək, tapaq izimizi
vuraq yerə dizimizi
qurban deyək özümüzü
qara bağlayan dağlara.

alovlanaq, oda dönək
kola, kosa, ota dönək
ölək, amma ora dönək -
bizi haylayan dağlara.

Gərəylı formasında qələmə alınan bu şeiri Əbülfətin son illərdə qələmə alınan ən gözəl şeirlərdən biri hesab edirəm. Görün bu şeirdən bircə söz, bircə misra ar-tıqdımı? Sözlər öz missiyasını la-yiqincə yerinə yetirir, misralar arasından sanki elə dağlar boyda dərd hönkürür. Necə də gözəl təpil: əlimizlə siğal vuraq sine dağlayan dağlara. Necə də obrazlı deyil: ocaqdakı son kötüyü girov saxlayan dağlara. Və bir də bu misralar ki, həsrətin sonsuzluğunu bundan da təsirli ifadə eləmək mümkün mü? Qurban deyək özümüzü qara bağlayan dağlara.



Xatirələrimi
göyə sovurmaq üçün.

Bu da Əbülfətin doğma kəndi-
Tuğa həsr etdiyi şeirdir. Əbülfət
Dərdin Poeziyasını Poeziyanın
Dərdinə çevirən şairlərdəndir.

Əbülfət daim axtarışda olan şairdir. Onun ilk kitablarından olan “Nilufər çiçəyi” mənim kitablarım arasındadır, obrazlı desəm, bu kitabda şeirlərin özünəməxsus qoxusu hələ də çəkilməyib. Daha sonra mən onun “Döymək istədiyim qapılar” və “Allah, məni unutma” kitabları ilə tanış oldum. Müxtəlif illərin və müxtəlif ovqatın məhsulu olan bu şeirlər Əbülfətin bir şair kimi kitabdan kitaba də da kamilləşdiyini nümayiş etdirir. Olsun ki, özünün bəyəndiyi, amma müxtəlif zövqlü oxucuların bəyən-mədiyi şeirləri də diqqətdən yayınmir, amma onun ugurları sayca dəha çıxdır.

Şairlər sevgidən gənclik illərin-də daha çox yazılırlar. Əsasən na-

lə dünyani gözəlləşdirməyi bacar-sın. “Min Əbülfət qəlpələnsin ki, bir məhəbbət var ola bilsin”. Yer üstə möhkəm dayanmaq üçün də, göy üzünün qapısını açmaq üçün də insana-xüsüsən də şairə böyük sevgi gərəkdi”.

Əbülfətin sevgi şeirlərində də məhz bu özünüdürək əsasdır. Sevgini duymaq, qiymətləndirmək, bu duyular naminə yaşamaq... Nədir sevgi? Əbülfət bir şeirində bunu belə açıqlayır:

cök sinəmə duman tək
özümü dağ sanım mən.
dönüm sonsuz ümidi -
hər an səni anım mən.

qəm sanki iynə-sapdı
hər yerde məni tapdı.
şimşəkdən çinqı qopdu -
alışdırıcı, yanım mən.

dünya cənnət - mən qərib
könlüm sən tək gül dərib.
Tanrımlı səni göndərib
sevgi nədi, qanım mən.